

Tarixşünaslıqda Xanlıq XVIII əs-  
rin əvvəllerində indiki Azərbay-  
can Respublikası, Ermənistan  
və Cənubi Azərbaycan ərazisində ya-  
ranmış müstəqil feodal dövlətlərə ve-  
rilən addır. XIX əsrin əvvəllerində bu  
xanlıqlar mərhələ-mərhələ İran dövlə-  
ti və Rusiya İmpriyasi tərəfindən iş-  
ğal edilib. Bakı xanlığı, Cavad xanlığı,  
Dərbənd xanlığı, Gəncə xanlığı, İrə-  
van xanlığı, Talyış xanlığı, Naxçıvan  
xanlığı, Qarabağ xanlığı, Quba xanlı-  
ğı, Şamaxı xanlığı, Şəki xanlığı, Şir-  
van xanlığı, Əsgəran, Hadrut, Ağdə-  
rə, Xocavənd və Şuşa inzibati rayon-  
ları daxildir. Bu ərazilər tarixən Qaf-  
qaz Albaniyasının (Arranın), Qarabağ  
xanlığının, Azərbaycan Xalq Cümhu-  
riyyətinin, Azərbaycan Sovet Res-  
publikasının tərkib hissəsi olmuşdur.  
İndiki Azərbaycan Respublikasının  
tərkib hissəsidir. Hazırda Dağlıq Qa-  
rabağ və Aran Qarabağ daxil olmaqla  
(17 min kv. kilometr) Ermənistan döv-  
ləti tərəfindən işğal edilib.

Qarabağ xanlığının, Azərbaycan Xalq  
Cümhuriyyətinin və Azərbaycan Sovet Res-  
publikasının tarixi sənədlərinə əsasən, de-  
mek olar ki, Qarabağ 17 mahala bölünmüştür:  
Sisyan, Dəmirci - Aslanlı, Künara, Bərgü-  
şad, Bahaburd, Kəbirli, Talyış, Cavanşir, Xa-  
çın, Çiləbird, Xirdapara Dizax, Otuziki, İyir-  
midörd, Qaraçorlu, Vərənd, Dizax və Açıntürk.  
Bu ərazilərdə yaşayan əhalinin, bir neçə  
kənd istisna olmaqla, bütünlük-  
de azərbaycanlılardan ibaret  
olub. 1923-cü ilə qədər, yeni  
Dağlıq Qarabağ Muxtar Vilayeti  
yaranıllana qədər Dizax, Və-  
rəndə, Çiləbird, Xaçın, Talyış  
məlikliyi Xəmsə adlanırdı. Qa-  
rabağ xalçası, Qarabağ geyim  
növləri, əltikme işləri nəinki  
Azərbaycanda, hətta bütün  
Şərqi ölkələrində tanınmışdır.  
Qarabağda özünməxsus çeki və ölü-  
çü vahidi mövcud idi. Kənd tə-  
sərrüfatında yüksək ənənəvi  
əkinçilik və suvarma mədəniyyəti  
yaramıydı. Qarabağ şair-  
lərinin birləşdirən Məclisi-üns və  
Məclisi-fəramuşan öz üslubu  
ile seçilirdi. Qarabağ müsiki  
məktəbi isə, hətta bütün Şərqi-  
de məşhur idi. Pənahəli xanım  
Qarabağın paytaxtı olaraq tik-  
diyi (1750-1757) Şuşa Za-  
qafqaziyanın konservatoriyası  
hesab olunmuşdur. XVIII yüzyılın  
sonları - XIX yüzyılın başlan-  
gıcında Rusyanın Cənubi Qaf-  
qazda, o cümlədən, Azərbay-  
canda işğalçılıq fəaliyyəti gü-  
ləndi. İbrahim xan Rusiya qo-  
şunlarının komandanı R.D. Si-  
sianovla (1802-1806) Kürək-  
çayda müqaviləni bağladı. Kürək-  
çay müqaviləsinə əsasən, Qa-  
rabağ xanlığı məhz müsəlman -  
Azərbaycan torpağı kimi Rusi-  
ya ilhaq olundu.

### Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi

Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən, bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən möteber sənəddir. 1846-ci il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək, burada da ha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıllı qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəesini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədə

# “Türkmənçay” və “Gülüstan” müqavilələrinin ləğv edilməsi üçün tarixi şərait yetişib



həyata keçirilmişdi. Bu əslahatlar ermənilərin idarə sistərində daha geniş təmsil edilməsi-ne hərəkəflə imkanlar açdı. Dağlıq Qarabağ muxtarlıyyət verilməsi Zaqqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqqafqaziya Öləke Komitəsi Dağlıq Qarabağ muxtarlıyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amırlıq üsullarına əl atıldı. Zaqqafqaziya Öləke Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Dekabrın 22-də Zaqqafqaziyanın İttifaq Soveti Dağlıq Qarabağ muxtarlıyyət verilməsinin sürətləndirilmesi haqqında xüsusi qərar qəbul etdi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağ muxtar vilayət statusu verilir. Azərbaycan Sovet Sosialist Respublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: "Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətde saxlayan çar mütləqiyəti hətta, azlıqla qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstüne salışdırmaqla məhv etməye el atmaqdən belə çəkinmirdi. 1922-ci il SSRİ-nin yaradılmasından sonra Zaqqafqaziya Öləke Komitəsinin tələbləri dəha sərt şəkil aidi. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqqafqaziya Öləke Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyeti muxtarlıyyətin dekrətləndirilmesi və onun layihesinin üç gün ərzində Mərkəzi Komitəye təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar

Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.

### Qarabağda Kremlin separatçı qüvvələri formalaşır

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ sənii şəkilde aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtarlıyyət statusu verməyə məcbur edilmişlər. Dağlıq Qarabağa muxtarlıyyət verildikdən sonra ermənilər separatlıq fəaliyyətlərini dayandırmadılar. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrə Sovet İttifaqı Communist Partiyası Mərkəzi Komitəsi və sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üz çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkden məsələnin separatlıq aktı olmasına ört-basdır etməyə yönəlmüşdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkarla isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addim atdı: SSRİ Ali Soveti Rəyasət Heyeti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-i Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəciliy formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi idarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınıb Ermenistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrin 28-də Xüsusi idarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum -

Təşkilat Komitəsi yaradıldı. Ermənistana SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermenistana birləşdirilənə haqqında antikonstitusion qərar qəbul etdi. Bu, Ermənistən tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdafiə aktı idi. Moskva, gözləniləndiyi kimi, bu kobud müdaxile faktına da göz yumdu. Dağlıq Qarabağın erməni separatçıları 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdən imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu. 1991-ci il sentyabrın 2-də ermənilər separatlıq və terrorçuluq meyillerini gücləndirərək DQMV və Şəumyan rayonu Xalq Deputatları Sovetleri birgə sessiya keçirərək, "Dağlıq Qarabağ Respublikası" adlı saxta qurum yaradırlar. Ardınca Dağlıq Qarabağ-

# “Türkmənçay” və “Gülüstan” müqavilərinin ləğv edilməsi üçün tarixi sərait yetişib

da azərbaycanlıların total etnik təmizləməsi - qanlı müharibə başlayır. 1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayış kəndlərinə uçaş nümayəndə heyətinə aparan vertolyot Qarakend üzərində ermənilər tərəfindən terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vəqif Cəfərov, Veli Məmmədov, Qurban Namazəliyev, DQMİV hüquq-mühafizə, tehlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil olmaqla 20 nəfərdən çox adam həlak olur. Noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, “Dağılıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağılıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır. Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdere, Marturi Xocavənd adlandırılır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. Rəsmi məlumatlara görə, ermənilərin Azərbaycan torpaqlarını işğalı zamanı 4043 azərbaycanlı itkin düşmüş, 1400 nəfər eśir və girov götürülmüşdür. Araşdırma nəticəsində məlum olmuşdur ki, itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermenistan silahlı qüvvələri tərəfindən işgal olunmuş ərazilərdə sağ-salamat qalması və eśir və girov götürülməsi müəyyənəşib. Həmcinin, itkin düşmüş şəxslərə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barəde ümumiləşdirilmiş arayışlar tətib edilib. Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqlişmənin aparılması və fərqli aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedisində itkin düşməsi faktı da aşkar edilərək Azərbaycan Respublikası Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. Dağıntılar və zərərlər, evlər - 150.000, iklätmə binalar - 7.000, məktəblər - 693, uşaq bağçaları - 855, kitabxanalar - 927, məbədlər - 44, məscidlər - 9, tarixi yerlər - 9, tarixi abidə və muzeylər - 464, sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000, avtomobil yolları - 8.000 km, körpülər - 160, su kəmərləri - 2300 km. qaz kəmərləri 2000 km, elektrik xətləri - 15.000 km. meşələr - 280.000 ha, əkin sahəsi - 1000000 ha, suvarma sistemləri - 1200 km, ümumi zərər 60 milyard ABŞ dolları qədər təxmin edilir. Dağılıq Qarabağın təbiəti çox zəngindir. İqlimi - müləyim-isti, dağ-tundra, yayı müləyim keçən iqlim, qış soyuq və quraq keçən iqlim. Temperatur - yazda 5-10 dərəcə, yayda 20-30 dərəcə, payızda -2-8 dərəcə, qışda -10-5 dərəcə. Coğrafiyası - adından belli olduğu kimi, əsasən, dağılıq ərazidə yerləşir. Ən hündür nöqtələri: Murovdag, Bovur-xan dağı, Vengli, Məryəmdağ, Cıdır düzü və Kirs.

## İRƏVAN XANLIĞI

Azərbaycanın qədim şəhəri olan İrəvan zamanın keşməkeşli dövrlərini yaşamışdır.



Elə İrəvan xanlığının əsasını 1746-ci ildə qoyan Mir Mehdi xanın hakimiyəti heç də sakit keçməyib. Ağı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı, çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Narahatlıq keçirən bu qüvvələr İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də, yeri geləndə, xanlığı işgal etmək arzusu ilə bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəye malik Mir Mehdi xan İrəvani möhkəmləndirmək üçün geniş məhellələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə, xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhellələri isə naiblər idare edirdilər. Onlar məhellələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetiridilər. İrəvan xanlığının mərkəzi hərtərəfti sildirmə qayalarla əhatə olunmasına və bununla parallel olaraq Azərbaycan xanlıqları ilə, xüsusi ilə də, Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılışma əldə etmişdir. Sonradan İrəvan xanı olan Hüseynəli xan Osman sultani ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təessüf ki, xanlıqda baş qaldıran daxili çekişmələr Hüseynəli Xanın Xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çekişmələrdən yaranan erməni məlikləri də xanlıq üçün təhlükə mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri - Eçmədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqə tutmuş “beşinci kolonna” rolunu oynamışdır. XVII əsrin 60-ci illərindən başlayaraq Eçmədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Erməni katolikosları özlerini humanist mövqeli tərf kirni göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qar-

rətlər, yanınlar tərəfdən Kartli-Kaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. Məkrili məqsədləri cəhər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdə köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlıqla təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar. Məhz 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolü olmuşdur. Neticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlıqla vergi verməyə vəd verilmişdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xan hakimiyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürüləsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyəti əle almışdır. O dövrün tarixi sənədinerin əsasən, demək olar ki, İrəvan xanlığında yaşıyan əhalinin 90 faizi azərbaycanlılar, 10 faizini isə erməni, gürcük və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdır. 1817-ci və 1819-cu 104 Qafqazda imperiyalar və erməniforit Azrbaycan ərazilərinə köçirilmə i illərdə İrəvanda olmuş ingilis arxeoloqu və seyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığının uzunluğu 200 ml, eni isə 100 mildir. Müasir erməni tarixçisi T. Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycamlardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləye bölünürdü: şəhər məhəlli, Topbaşı məhəlli və Dəmirkulaq məhəlli. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda bura da 10 min azərbaycanlı, 3 min erməni ailəsirinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkartı Rusiya işgalinə - 1828-ci ile qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S. Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunun müseimanlarının, yeni azərbaycanlıların təşkil etdiriyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müselman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikde S. Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tutur.

## QARABAĞ XANLIĞI

18-ci əsrin ortalarında Azərbaycanın Qarabağ xanlığındakı qüdrətli xanlıqlardan biri de Qarabağ xanlığı olmuşdur. 1748-ci ildə Pənah-

eli xan Cavanşir tərəfindən yaradılan Qarabağ xanlığı Kürle Araz çayları arasında yerleşmiş, ətrafi sildirim keçilməz qayalar, yaşıl məşələrlə əhatə olunmuşdur. Pənaheli xan Qarabağın göz oxşayan səfali yerini mərkəz seçərək, orada Qarabağın qala qapısı hesab olunan Şuşa şəhərini Qarabağın paytaxtı olaraq inşa etdirirdi. Qarabağ xanlığının ərazisində de İrəvan xanlığının ərazisində olduğu kimi Cavanşir, Otuzdilar, Cəbirli, İyirmi dörd, Baharlı, Ziyadogullar və bu kimi məhəllələrin təkliməsi və onların da idarə etməsini naiblər tərəfindən həyata keçirilmesi bu ərazilərdə türk adət-ənənələrinin və idarəetmə usulunun dəyişməz olduğunu göstərir. Pənaheli xanda dərin zəka, yüksək idarəetmə qabiliyyətinin olması və hərbi bilikləri mükemməl şəkildə mənimsəməsi Qarabağın siyasi, hərbi, iqtisadi qüdrətinin artmasına səbəb olmuşdur. O, müdrik siyaset yürüdərək qonşu dövlətlərlə dostluq əlaqələri qurmuşdur. Bununla yanaşı, xan düşmən hücumlarından ehtiyat edərək Qarabağı, xüsusi ilə də paytaxt Şuşa ərazisini qalalarla, isteklərə möhkəmləndirmişdir. Məhz Pənaheli xanın göstərişi əsasında 1748-ci ildə Barat, 1751-ci ildə Şahbulaq, 1750-ci ildə isə Şuşa qalası inşa edilmişdir. Bu dəfə də ermənilər mərkli, satqın, xəyanətkar fəaliyyətlərini davam etdirmək məhkəmələnməkdə olan Qarabağ xanlığının təhlükələr yaratmağa çalışırlar. Ermənilərin satqınlılığı, xəyanətinin bağışlamayan Pənaheli xan onları cəzalandırmaq qararına gelir. Sarayda məclis quran Pənaheli xan satqın erməni məliklərini ora dəvət edir. Xan erməni məliklərinin xəyanətini sübut etdikdən sonra onlardan beşini şəxşən özü məhv edir, qalanlarını isə ömürlük hebsde saxlanılması üçün Ərbədil xanına təhvil verir. Sarayda keçirilən məclisədə erməni məliklərini zərərsizləşdirməsindən sonra ətrafdakı ermənilər də Pənaheli xandan qorxmağa, onun əmərlərinə tabe olmağa başlamışlar. Məhz bundan sonra Pənaheli xan Qarabağın ərazilərini genişləndirmək üçün hərbi, siyasi hazırlıqlara başlamışdır. Bunun da nəticəsində Pənaheli xan İrəvan, Gəncə, Naxçıvan və Ərdəbili Qarabağ xanlığına birləşdirilə bilmişdir. Təbii ki, Qarabağın ərazisini genişləndirmə fonunda xanlığın güclənməsi İran şahının ciddi narahat etmişdir. Məhz bu riarəhatlılığı aradan qaldırmaq və xanlığı məhv etmek üçün 1757-ci ildə Məhəmmədhəsən xan Qacar Qarabağ hücum etmişdir. Tərrixə “Xatin arxi” kimi adı qeyd olunan əraziyə gedən döyüşlərdə Pənaheli xan böyük iştəha və iddialarla xanlıqa hücum etmiş Məhəmməd xan Qacarı məglub etmişdir. Bu döyüşdə Pənaheli xan şəxsi şücaət, yüksək döyüş nümunəsi göstərmişdir. Darmadağın edilən İran qoşunun tör-töküntüleri qazarkən o dövr üçün çox əhəmiyyətli hesab olunan 150-ye yaxın təfərruə, 5 əded isə topu döyüş meydandasında qoyub qəçmişlər. Bu biabırçı məglubiyətdən sonra İran şahı Qarabağ xanını açıq döyüşdə məglub etməyin mümkün olmayıdığını başa düşdüyündən Pənaheli xan hıyləgerlik yolu ilə sıradan çıxartmağa cəhd göstərmİŞ və isteyinə də nail olmuşdur. Belə ki, Məhəmmədhəsən xan Qacarı məglub etmişdir. Bu döyüşdə Pənaheli xan şəxsi şücaət, yüksək döyüş nümunəsi göstərmişdir. Darmadağın edilən İran qoşunun tör-töküntüleri qazarkən o dövr üçün çox əhəmiyyətli hesab olunan 150-ye yaxın təfərruə, 5 əded isə topu döyüş meydandasında qoyub qəçmişlər. Bu biabırçı məglubiyətdən sonra İran şahı Qarabağ xanını açıq döyüşdə məglub etməyin mümkün olmayıdığını başa düşdüyündən Pənaheli xan hıyləgerlik yolu ilə sıradan çıxartmağa cəhd göstərmİŞ və isteyinə də nail olmuşdur. Belə ki, Məhəmmədhəsən xan Qacardan sonra hıyləyyətə gələn Kərim xan Zənd Urmıyyə qalıbıyyətini zəfər günü kimi qeyd etmek üçün “Şiraz qonaqlığına dəvət edir. Bu qonaqlıqdə Pənaheli xan girov götürür. Pənaheli xanın İran şahının hıyləyyətini qurbanı olmasından sonra Qarabağda həkimiyət uğrunda mübarizə başlayır. Bu mübarizə daha çox İbrahimxəlil xan və Mehrəlibəy arasında gedir. Amansız döyüş İbrahim xanın Mehrəli bəyin üzərində qalıbıyyəti ilə başa çatır. İbrahimxəlil xanın həkimiyətdə olduğu 1763-1806-ci illəri Qarabağın inkişaf tərəqqi dövrü hesab etmək olar. Amma Qarabağın herbi iqtisadi qüdrəti gürcü çarları ilə yanaşı, Rusiyaya ilan zəheri verən erməni məliklərini de ciddi narahat etmişdir. Ona görə də, bu qüvvələr Qarabağ hücum təşkil etmek üçün birge iş planı qururlar. Bütün məkrili cəhdlərinə, xarici hərbisiyasi dəsteklərinə baxmayaraq ermənilər azərbaycanlılar qarşısında duruş gətirebilirlər və məglub olurlar.

i.ƏLİYEV